


Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş sərgi

AMEA Mərkəzi Elmi Kitabxanası ictimaiyyətə əlaqələr bölməsindən bildirirlər ki, AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 96-cı ildönümünə həsr olunan sərgi açılıb. Sərgidə kitabxananın fondlarında saxlanan, alimin “Görmə orqanının vərəmi”, “Oftalmologiyanın aktual problemləri”, “Yüksək əqidə”, “Pedaqogika” (Z.Əliyeva, A.Mollayeva) və onun haqqında yazılmış “Zərifə Əliyeva bibliografiya”, “Zərifə Əliyeva” (H.Mirələmov), “İridodiagnostika” (R.F.Təhmə-



zov), “Qaranlığa nur saçan zəka” (M.Seyidov) kitabları nümayiş olunur. Bundan əlavə, sərgidə ümummilli lider Heydər Əliyevin və Zə-

rifə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumatların, eləcə də iştirak etdikləri konfrans, tədbir və səfərlərin də fotolarının yer

aldığı toplu nümayiş olunur.

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar haqqında elektron kataloqundan tanış olmaq mümkündür. Oftalmoloq alimin kitabları Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib. MEK tərəfindən alimin həyatı və yaradıcılığı haqqında videofilm hazırlanaraq kitabxananın videodivarına nümayiş olunur. Oxucular və istifadəçilər uzun müddət davam edəcək sərgi ilə tanış ola bilərlər.

Kamil İSMAYILOV,
“Respublika”.